

Xalq rəssamı Sakit Məmmədovun İstanbulda sərgisi açılıb

Memar Sinan Gözel
Sənətler Universi-
tetinin Tophanə-i
Amirə Mədəniyyət və Sənət
Mərkəzində açılan sərgi
Azərbaycan Dövlət Neft Şirkəti
– SOCAR-ın Türkiyədəki
törəmə şirkəti – “SOCAR
Türkiye Enerji”nin dəstəyi ilə
təşkil olunub.

Sərginin açılışında hər iki ölkənin rəsmiləri, “SOCAR Türkiye Enerji”nin rəhbər şəxsləri, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə–Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, incəsənət xadimləri iştirak ediblər. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, sərginin ekspozisiyasında rəssamın 160-dan çox əsəri yer alıb. Bu əsərlərin əksəriyyəti müxtəlif vaxtlarda dünyanın bir sıra ölkələrində sənətseverlərə təqdim edilib. Rəssamın pastel və yağlı boya ilə çəkilən “On dörd gözəl”, “Yozulmuş yuxular”, “Qırx üç otağın açarı” kimi məşhur əsərləri də sərgiyə çıxarılıb.

S.Məmmədov sərgisinin Türkiyənin



bu nüfuzlu sənət mərkəzində keçirilməsinin onun üçün böyük qürur olduğunu deyib: “Mənim üçün çox dəyərli insan olan Memar Sinanın ruhunun bu gün şad olduğunu hiss edirəm”.

Sərgidə daha çox xanım portretlərinin nümayiş olunduğunu deyən rəssam fəlsəfi mövzularda hazırlanan rəsm əsərlərinin sənətseverlər tərəfindən böyük maraqla qarşılandığını bildirib. Rəssam əsərlərində insanlara xoş və gözəl mesajlar ötürdüyünü deyib: “İnsanların problemləri çoxdur. Ona

görə də tablolarımda daha çox ruhları sevindiren rənglərə və mövzulara toxunuram”.

Bir sıra ölkələrin sənət akademiya-larının fəxri üzvü olan Sakit Məmmədov 30 ildən çoxdur bədii yaradıcılıqla məşğuldur və dünyanın ən mötəbər sərgi salonlarında, qalereyalarında keçirilən sərgilərin iştirakçısı olub.

Sərgi oktyabrın 5-dək davam edəcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

